

Azerbaycan Respublikası Elm ve Təhsil Nazirliyi  
Lenkeran Dövlət Universiteti

"Təsdiq edirəm"  
"Tədrisin təşkili və təlim texnologiyaları"  
Üzrə prorektor vəzifəsini icra edən

 dos.Z.İ.Məmmədov  
"07" fevral 2025-ci il

Fənn sillabusu

İxtisas : 050707 "Şərabçılıq"  
Fakültə: Aqrar və mühəndislik  
Kafedra: Texnologiya və texniki elmlər

I.Fənn haqqında məlumat:

Fənnin adı: Şərabçılıqda avadanlıqlar və texnoloji qablar  
Kodu: İPF-B12  
Tədris ili: I (2024/2025), Semestr: II  
Tədris yükü: 30 saat mühazirə, 15 saat laboratoriya. Cəmi 45 saat  
Tədris forması: Öyani  
Tədris dili: Azərbaycan dili  
AKTS üzrə kredit: 4

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: b.m. Calalov Azər Aydın  
E-mail ünvanı: [acalalov@list.ru](mailto:acalalov@list.ru)  
Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç.,170-a

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. Fətəliyev H.K., Heydərov E.E. Süfrə şərablarının müasir texnologiyası. Bakı: Elm, 2017, 336 səh.
2. Fətəliyev H.K. Şərabın texnologiyası. Bakı, Elm, 2011, 596 səh.
3. Fətəliyev H.K. Şərabçılıqdan praktikum. Bakı, Elm, 2013, 328 səh.
4. Məmmədov Q.Yeyinti istehsalının proses və aparatları Dərs vəsaiti. Bakı. Elm. 2005, s.112
5. Kurochkin A. «Технологическое оборудование для переработки продукции» М. Колос 2001 с. 4001
6. Mustafayev S.X. Qida istehsalının prosesləri və aparatları Bakı. 2006

IV.Prorekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənnin tədrisi vacib deyildir.

V.Korrekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədrisinə ehtiyac yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** "Şərabçılıqda avadanlıqlar və texnoloji qablar" fənnində şərab istehsalında işlədilən qabların, tətbiq olunan avadanlıqların, proses və aparatların məqsədi, mahiyyəti, quruluşları və iş prinsiplərini öyrənməklə, istehsal olunacaq məhsulların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətləri təhlil edilir. Fənnin məqsədi texnoloji avadanlıqlarının quruluşu və iş prinsipini elmi şəkildə öyrənmək, keyfiyyətli məhsul buraxılışını təmin etməklə, istehsalda itki və tullantıların miqdarını minimuma endirmekdir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balı aşağıdakılardır: 30 bal kollokviuma görə, 20 bal seminar və ya laboratoriya dərslerində fəaliyyətinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərəkəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi sehv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

**X. Təqvim mövzu planı:** Mühazirə 30 saat, laboratoriya məşğəlesi 15 saat Cəmi 45 saat

Nö	Keçirilən mühazirə mövzularının məzmunu	(Müh) Saat	Tarix
1	2	3	4
<b>Mühazirə mövzuları</b>			
1	Mövzu: Şərabçılıq sənayesində istehsalat binaları və texnoloji qablar Plan: 1.Şərab zavodlarının tipləri 2.Şərab yetişdirmək və saxlamaq üçün binalar 3.Şərabçılıq sənayesində texnoloji qablar Mənbə: [Mühazirə materialları, 1;2]	2	
2	Mövzu: Üzüm nəqli üçün xüsusi texnoloji sistemlər Plan: 1.Uzüm daşıyıcı lentlər və boruların dizayn xüsusiyyətləri 2.Pnevmatik nəqliyyat sistemlərinin istifadəsi Mənbə: [Mühazirə materialları, 1;2;4;5]	2	
3	Mövzu: Üzümün qəbulu və əzilməsi üçün avadanlıqlar Plan: 1.Qəbulədici və əzicilər 2.Sızdırıcıların quruluşu və iş prinsipi 3.Preslərin quruluşu və iş prinsipi 4.Vinifikatorlar Mənbə: [Mühazirə materialları, 1;5]	2	
4	Mövzu: Fermentasiya prosesi üçün istifadə olunan avadanlıqlar Plan: 1.Fermentasiya tanklarının dizaynı və materialları 2.Temperatur və qaz təzyiqinin idarə edilməsi sistemləri Mənbə: [Mühazirə materialları, 1;2;4;5]	2	
5	Mövzu: Şərab saxlamaq üçün istifadə olunan texnoloji qablar Plan: 1. Ağac çəlləklerin növləri və istifadəsi 2. Paslanmayan poladdan hazırlanmış saxlama tankları Mənbə: [Mühazirə materialları, 1;2;4]	2	
6	Mövzu: Şərabın qarışdırılmasında istifadə olunan avadanlıqlar Plan: 1.Qarışdırıcı cihazların işləmə prinsipi 2.Homogenizatorların şərab keyfiyyətinə təsiri Mənbə: [Mühazirə materialları, 1;2;4;5]	2	
7	Mövzu: Şərabın istiliklə emalında istifadə olunan avadanlıqlar Plan: 1.Pasterizasiya avadanlılarının dizaynı 2.Istilik mübadilə sistemlərinin tətbiqi	2	

	Mənbə: [Mühazirə materialları, 1;5]	
8	<p>Mövzu: Durultma və stabillaşdırma üçün qurğular  Plan:  1.Durulducular  2.Şirə və şerabın soyuducu qurğuları  3.Stabilşədiricilər  Mənbə: [Mühazirə materialları, 1; 2]</p>	2
9	<p>Mövzu: Şerab istehsalında istifadə olunan filtrlər  Plan:  1.Müasir filtrlər  2.Lövhəli filtrlər  3.Vaakum diatomit filtrləri  4.Membranlı tangensial filtrlər  Mənbə: [Mühazirə materialları, 1; 2]</p>	2
10	<p>Mövzu: Şerabçılıqda istifadə olunan distillə aparatları  Plan:  1. Distillə aparatlarının növləri  2. Distillə aparalarının quruluşu və iş prinsipləri  Mənbə: [Mühazirə materialları, 4;5]</p>	2
11	<p>Mövzu: Şerabı butulkalara dolduran maşınlar  Plan:  1.Şerab butulkaları  2.Butulkaların yuyulması və yoxlanması  3.Doldurucu avtomatlar  Mənbə: [Mühazirə materialları, 1; 3; 4]</p>	2
12	<p>Mövzu: Tixaclar və etiketləyici avtomatlar  Plan:  1.Butulka üçün tixaclar  2.Etiket vuran avtomatlar  3.Hazır butulkaların qablaşdırılması  Mənbə: [Mühazirə materialları, 2;4]</p>	2
13	<p>Mövzu: Fiziki-kimyəvi təhlillərdə istifadə olunan qab, avadanlıq və cihazlar  Plan:  1.Fiziki-kimyəvi təhlillərdə istifadə olunan qablar və xırda avadanlıqlar  2.Tərəzilər  3.Refraktometrlər  Mənbə: [Mühazirə materialları, 1; 2; 3]</p>	2
14	<p>Mövzu: Mikrobioloji avadanlıq və ləvazimatlar  Plan:  1.Mikroskoplar  2.Avtoklavlar  3.Quruducu şkaf, digər avadanlıq və ləvazimatlar  Mənbə: [Mühazirə materialları, 2; 3; 4]</p>	2

15	Mövzu: Şərabçılıqda tullantı sularının təmizlənməsi avadanlıqları Plan: 1. Bioloji təmizləmə sistemlərinin tətbiqi 2. Kimyevi və mexaniki təmizləmə üsulları Mənbə: [Mühazirə materialları, 1;2;5]	2	
	<b>CƏMI:</b>	<b>15 saat</b>	
	<b>LABORATORİYA mövzuları</b>	<b>Saat</b>	<b>Tarix</b>
1	Şərabçılıq sənayesində istehsalat binalarında texnoloji qabların yerləşdirilməsi və üzüm nəqli üçün xüsusi sistemlərin analizi	2	
2	Üzümün qəbulu, ezilməsi və fermentasiya prosesində istifadə olunan avadanlıqların texnoloji analizi və iş prinsiplərinin tədqiqi	2	
3	Şərab saxlama qablarının material xüsusiyyətlərinin və qarışdırma avadanlıqlarının texnoloji təsirinin təhlili və analizi	2	
4	Şərabın istiliklə emalı prosesində istifadə olunan avadanlıqların və durultma-stabillaşdırma texnologiyalarının təhlili və tətbiqi	2	
5	Şərab istehsalında filtrləmə proseslərinin enerji effektivliyinə təsirinin təhlili və analizi	2	
6	Şərabın butulkalara doldurulması, tıxaclarlanması və etiketlənməsi prosesində avadanlıqların texnoloji analizleri və iş prinsiplərinin təhlili	2	
7	Fiziki-kimyevi və mikrobioloji təhlillərdə istifadə olunan avadanlıq və cihazların tətbiqi ilə qida məhsullarının keyfiyyət göstəricilərinin təhlili	2	
8	Şərabçılıqda tullantı sularının təmizlənməsi: Texnoloji avadanlıqların iş prinsiplərinin və effektivliyinin analizi	1	
	<b>CƏMI:</b>	<b>15 saat</b>	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: "Şərabçılıq" ixtisasında keçirilən bu fənnin mühüm rolu vardır. Fənnin tədrisi şərab istehsalında və emalında istifadə olunan avadanlıq və aparatların iş prinsiplərini öyrənməyə, onların istehsal gücünü analiz etməyə imkan verir.

#### XII. Fənn üzrə təlimin nəticələri:

- Texnoloji avadanlıqların məhsuladalarlığı və gücünün hesablanması
- İstilik avadanlıqlarının göstəricilərinin təyini
- Şərabçılıqda tətbiq edilən müasir tipli filtr və süzgəclərin istifadəsinin öyrənilməsi

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

---



---

#### XIV. Kollokvium sualları

##### Birinci kollokvium sualları

1. Şərab zavodlarının tipləri
2. Üzüm daşıyıcı lentlər və boruların dizayn xüsusiyyətləri
3. Pnevmatik nəqliyyat sistemlərinin istifadəsi
4. Üzümün qəbulu və ezilməsi üçün avadanlıqlar
5. Preslərin quruluşu və iş prinsipi
6. Vinifikatorlar

7. Fermentasiya prosesi üçün istifadə olunan avadanlıqlar
8. Fermentasiya tanklarının dizaynı və materialları
9. Ağac çelləklərin növləri və istifadəsi
10. Paslanmayan poladdan hazırlanmış saxlama tankları

#### İkinci kolokvium sualları

1. Şərabın qarışdırılmasında istifadə olunan avadanlıqlar
2. Qarışdırıcı cihazların işləmə prinsipi
3. Şərabın istiliklə emalında istifadə olunan avadanlıqlar
4. Pasterizasiya avadanlıqlarının dizaynı
5. Durultma və stabillaşdırma üçün qurğular
6. Şirə və şərabın soyuducu qurğuları
7. Şərab istehsalında istifadə olunan filtrlər
8. Müasir filtrlər. Lövhəli filtrlər
9. Vaakum diatomit filtrləri. Membranlı tangensial filtrlər
10. Şərab istehsalında enerji effektivliyi

#### XV. İmtahan sualları:

##### I blok

1. Şərabçılıq sənayesində istehsalat binaları və texnoloji qablar
2. Şərab zavodlarının tipləri
3. Şərabçılıq sənayesində texnoloji qablar
4. Üzüm nəqli üçün xüsusi texnoloji sistemlər
5. Üzüm daşıyıcı lentlər və boruların dizayn xüsusiyyətləri
6. Pnevmatik nəqliyyat sistemlərinin istifadəsi
7. Özümün qəbulu və əzilmesi üçün avadanlıqlar
8. Sızdırıcıların quruluşu və iş prinsipi
9. Preslərin quruluşu və iş prinsipi
10. Vinifikatorlar

##### II blok

11. Fermentasiya prosesi üçün istifadə olunan avadanlıqlar
12. Fermentasiya tanklarının dizaynı və materialları
13. Temperatur və qaz təzyiqinin idarə edilməsi sistemləri
14. Şərab saxlamaq üçün istifadə olunan texnoloji qablar
15. Ağac çelləklərin növləri və istifadəsi
16. Paslanmayan poladdan hazırlanmış saxlama tankları
17. Şərabın qarışdırılmasında istifadə olunan avadanlıqlar
18. Qarışdırıcı cihazların işləmə prinsipi
19. Homogenizatorların şərab keyfiyyətinə təsiri

##### III blok

20. Şərabın istiliklə emalında istifadə olunan avadanlıqlar
21. Pasterizasiya avadanlıqlarının dizaynı

22. İstilik mübadilə sistemlerinin tətbiqi
23. Durultma və stabillaşdırma üçün qurğular
24. Durulducular
25. Şirə və şerabın soyuducu qurğuları
26. Şerab istehsalında istifadə olunan filtrlər
27. Müasir filtrlər. Lövhəli filtrlər
28. Vaakum diatomit filtrləri. Membranlı tangensial filtrlər

IV blok

29. Şerabçılıqda istifadə olunan distillə aparatları
30. Distillə aparatlarının növleri
31. Distillə aparalarının quruluşu və iş prinsipləri
32. Şerabı butulkalara dolduran maşınlar
33. Butulkaların yuyulması və yoxlanması
34. Doldurucu avtomatlar
35. Tixaclar və etiketləyici avtomatlar
36. Butulka üçün tixaclar
37. Etiket vuran avtomatlar

V blok

38. Fiziki-kimyəvi təhlillərdə istifadə olunan qab, avadanlıq və cihazlar
39. Tərəzilər. Refraktometrlər
40. Mikrobioloji avadanlıq və ləvazimatlar
41. Mikroskoplar. Avtoklavlar
42. Quruducu şkaf, digər avadanlıq və ləvazimatlar
43. Şerabçılıqda tullantı sularının təmizlənməsi avadanlıqları
44. Bioloji təmizləmə sistemlərinin tətbiqi
45. Kimyəvi və mexaniki təmizləmə üsulları

Syllabus 050707- "Şerabçılıq" ixtisası, (programları) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Syllabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur (07 fevral 2025-ci il 06 sayılı protokol).

Fənn müəllimi:  
Kafedra müdürü:



baş müəllim. A.A.Calalov  
dos. R.F. Əliyev